

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının *Dövlət Turizm Agentliyi* bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddələrinin həyata keçirilməsini təmin etsin. [\[1\]](#)

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2015-ci il
1243

**Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm
sahəsində əməkdaşlığın genişləndirilməsinə dair**

PROTOKOL

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi,

2 dekabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişi nəzərə alaraq,

hər iki ölkə xalqları arasında dostluq münasibətlərini gücləndirmək və hər iki ölkənin iqtisadi yüksəlişinə və turizm potensialının inkişafına töhfə vermək arzusunda olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:

1. Turist mübadiləsinin artırılması sahəsində:

- 1.1. Tərəflər Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında turist axınının artırılmasını təşviq edəcəklər;
- 1.2. Onlar Azərbaycan və Bolqarıstan turist təşkilatları arasında birbaşa əlaqələrin qurulması yollarını axtaracaqlar.

2. Milli turizm məhsulunun təbliğ olunması sahəsində:

2.1. Tərəflər turizm sahəsində layihələr üzrə milli marketing strategiyası və məlumatların tətbiqinə dair təcrübəni bölüşəcəklər;

2.2. Tərəflər turizm sahəsi üzrə ixtisaslaşmış ekspert və jurnalistlərin mübadiləsini asanlaşdıracaqlar;

2.3. Tərəflər, turizm infrastrukturunun inkişafı da daxil olmaqla, turizm sahəsi üzrə statistik və digər məlumatları mübadilə edəcəklər;

2.4. Tərəflər hökumət, dövlət və digər maraqlı təşkilatlar arasında Azərbaycan Respublikasında və Bolqarıstan Respublikasında sağlamlıq turizminin imkanlarına dair məlumatın yayılmasını dəstəkləyəcəklər;

2.5. Onlar Azərbaycan Respublikasının Xəzər Dənizi sahilinin və Bolqarıstan Respublikasının Qara Dəniz sahilinin investisiya cəlbediciliyinin artırılması təcrübəsini bölüşəcəklər;

2.6. Tərəflər Azərbaycan və Bolqarıstan turizm təşkilatlarının beynəlxalq turizm sərgilərində və hər iki ölkənin milli turizm təşkilatlarının dəstəyi ilə keçirilən digər aidiyyəti fəaliyyətlərdə qarşılıqlı iştirakını təşviq edəcəklər.

3. Turizm sahəsində kadrların hazırlığı və ixtisaslaşması üzrə:

3.1. Tərəflər hər iki ölkədə turizm məktəbləri, institutları və mərkəzlərində tətbiq edilən təlim planlarının mübadiləsini dəstəkləyirlər və praktiki təlimlərin keçirilməsi üçün turizm məktəblərində tələbə mübadiləsini asanlaşdıracaqlar.

4. Turizm sektorunda investisiya üzrə:

4.1. Tərəflər turizm sahəsində investisiya layihələrinə dair məlumat mübadiləsi aparacaqlar;

4.2. Tərəflər turizm sektorunda investisiyaları həyata keçirən Azərbaycan və Bolqarıstan turizm təşkilatları arasında əməkdaşlığı təşviq edəcəklər.

5. Nəqliyyat sahəsində:

5.1. Tərəflər iki ölkə arasında turizm mübadiləsinin artırılması məqsədi ilə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında nəqliyyat əlaqələrinin genişlənməsini təşviq edəcəklər.

6. Yekun müddəalar:

6.1. Bu Protokolun t fsiri v  ya t tbiqi il  baęlı yarana bil c k ist nil n fikir ayrılıęı T r fl r arasınd  danıřıqlar v  m sl h tl řm l r yolu il  h ll edil c kdir;

6.2. T r fl rin qarřılıqlı razılıęı il  bu Protokola d yiřiklikl r edil  bil r;

6.3. Bu Protokol onun q vv y  minm si  c n z ruri olan d vl tdaxili prosedurların yerin  yetirilm si bar d  Az rbaycan t r finin g nd rdiyi yazılı bildiriřin diplomatik kanallar vasit sil  alındıęı tarixd n q vv y  minir;

6.4. Bu Protokol qeyri-m  yyn m dd t  baęlanılır v  T r fl rd n biri bu Protokolu l ęv etmək niyy ti bar d  dig r T r f  diplomatik kanallar vasit sil   n azı altı ay  vv lc d n yazılı bildiriř g nd rm y n  q d r q vv d  qalır.

Sofiya ř h rind  4 mart 2015-ci il tarixind , h r biri Az rbaycan, bolqar v  ingilis dill rind  olmaqla, iki  sl n sx d  imzalanmıřdır, b t n m tnl r b rab r autentikdir. T fsir zamanı fikir ayrılıęı yarandıęı t qdird , ingilis dilind ki m tnd n istifad  edil c kdir.

**Az rbaycan Respublikasının
M d niyy t v  Turizm Nazirliyi
adından**

(imza)

**Bolqarıstan Respublikasının
Turizm Nazirliyi adından**

(imza)

İSTİFAD  OLUNMUř M NB  S N DL RİNİN SİYAHISI

1. [29 yanvar 2021-ci il tarixli 2464 n mr li](#) Az rbaycan Respublikası Prezidentinin S r ncamı ("Xalq" q zeti, 30 yanvar 2021-ci il, 21, Az rbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 1, madd  80)

S R NCAMA EDİLMİř D YİřİKLİK V   LAV L RİN SİYAHISI

^[1] [29 yanvar 2021-ci il tarixli 2464 n mr li](#) Az rbaycan Respublikası Prezidentinin S r ncamı ("Xalq" q zeti, 30 yanvar 2021-ci il, 21, Az rbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 1, madd  80) il  2-ci hiss sind  "M d niyy t v  Turizm Nazirliyi" s zl ri "D vl t Turizm Agentliyi" s zl ri il   v z edilmiřdir.